



**Təhsil Nazirliyi
BAKI DÖVLƏT
UNİVERSİTETİ
ƏMR**

**№ R-74
28.11.2008**

**Məzmunu: Beynəlxalq Elm və Təhsilə inteqrasiya
şöbəsinin yaradılması haqqında**

Bakı şəhəri

Cəmiyyətin inkişafında, onun həyat səviyyəsinin yüksəlməsində, mədəniyyət və sivilizasiyanın tərəqqisində elmin həlledici rolu, Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişafı ümumavropa təhsil və elm məkanına inteqrasiya proseslərinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir. Bunun üçün elmin prioritet istiqamətləri üzrə elmi tədqiqat işləri aparılmalı, müasir tələblərə cavab verməyən, aktuallığını itirmiş mövzulardan uzaqlaşmalı, beynəlxalq elmi-texniki əməkdaşlıq inkişaf etdirilməli, qısa və uzun müddətli kompleks məqsədli elmi proqramlar işlənib həyata keçirilməli, büdcədən kənar vəsaitlərdən (kreditlər, qrantlar, beynəlxalq donorların və maliyyə qurumlarının ianələri və digər mərkəzlərin elmə ayırdığı vəsait) istifadə edilməli, elm-təhsil-praktikanın vəhdəti yaradılmalı, elmi tədqiqatın nəticələri praktikaya, istehsalata tətbiq olunmalıdır.

Yuxarıda qeyd edilənləri həyata keçirmək və Universitet təhsilinin və elminin dünya elminə inteqrasiyasını sürətləndirmək məqsədilə

ƏMR EDİRƏM:

1. Universitetin nəzdində Beynəlxalq Elm və Təhsilə inteqrasiya (BETİ) şöbəsi yaradılsın.
2. Şöbənin tərkibində aşağıdakı qruplar təşkil olunsun:
 - 2.1. Beynəlxalq təhsil və elmi proqramlar qrupu;
 - 2.2. Texniki-informasiya qrupu;
 - 2.3. Tərcümə qrupu.

3. Şöbə tərəfindən Universitet əməkdaşları mütəmadi olaraq bütün elm sahələri üzrə yeni Dövlət və xarici proqramlar və layihələr haqqında məlumatlandırılınsın:
 - 3.1. Şöbə tərəfindən layihələrdə iştirakı təmin etmək məqsədilə maarifləndirici elmi seminarların təşkili, keçirilməsi və aparıcı mütəxəssislərin dəvəti təmin olunsun.
 - 3.2. Şöbə BDU-nun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə əməli təkliflər versin.
 - 3.3. Şöbə BDU daxili stimullaşdırıcı fərdi qrant və proqramları müəyyənləşdirib, Elmi Şuraya təqdim etsin.
4. BDU-da Veb saytın işinə ümumi nəzarət BETİ şöbəsinə tapşırılsın. Veb saytın işinə texniki nəzarət edən İnformasiya Texnologiyaları Mərkəzinin rəhbər əvəzi Ə.Ş.Sadayev mütəmadi olaraq BETİ qarşısında hesabat versin.
5. Fakültələr (ETM və ETL-lər), Elmi-Tədqiqat İnstitutları Şöbəni yaratmaq üçün rus və ingilis dillərini mükəmməl bilən, yüksək ixtisaslı 1 nəfərin namizədliyini dekabrın 5-nə dək Elmi İşlər üzrə Prorektora təqdim etsinlər.
6. Şöbənin əməkdaşlarına xüsusi vəsaitdən maddi yardım verilsin.
7. Şöbəyə rəhbərlik ETH-nin rəisi prof. İ.N.Əliyevaya həvalə edilsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

ƏSAS: Rektorun dərkənarı ilə Elmi İşlər üzrə Prorektorun təqdimatı, BDU Elmi Şurasının 22 oktyabr tarixli 07 sayılı iclasının protokolundan çıxarış.

REKTOR

akademik A.M.MƏHƏRRƏMOV